




BİNƏQƏDİ

BAKI-2015
I AVROPA OYUNLARI
İLƏ ƏLAQƏDAR 1 İYUL
2014-cü İL TARİXİNDƏN
"TƏMİZ BİNƏQƏDİ"
LAYİHƏSİNƏ START
VERİLİB

Azərbaycan və Serbiya dost ölkələrdir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Serbiya Respublikası parlamentinin sədri xanım Maya Qoykoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan ilə Serbiya arasında dostluq münasibətlərinin mövcud olduğunu vurğulayan dövlətimizin başçısı siyasi əlaqələrimizin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib və bunun iqtisadi səhə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı zəmin yaratdığını bildirib.

Xanım Maya Qoykoviç ölkəmizin iqtisadi əməkdaşlığın genişləndirilməsində və Azərbaycanın Serbiya iqtisadiyyatına investisiya qoymasında maraqlı olduğunu deyib. Parlament sədri ölkələrimizin beynəlxalq təşkilatlarda da uğurlu əməkdaşlıq etdiyini vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həllini dəstəklədiyini deyən xanım Maya Qoykoviç Kosovo ilə bağlı Azərbaycanın mövqeyinə görə

minnətdarlığını bildirib. Parlament sədri ölkəsində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsinin ucaldılmasını, eləcə də dahi bəstəkar Üzeyir Hacıbəylinin Serbiyada, Bakıda isə serb xalqının böyük oğlu Nikola Teslanın abidələrinin açılışını ölkələrimiz arasında dostluq əlaqələrinin yaxşı göstəricisi kimi dəyərləndirib. O, Serbiyada məscid və kilsənin əsaslı şəkildə yenidən qurulmasına və bu yaxınlarda daşınlar zamanı ilk ölkələrdən biri olaraq Azərbaycanın göstərdiyi yardıma görə serb xalqı və şəxsən öz adından Prezident İlham Əliyevə minnətdarlıq edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Serbiyanın mövqeyini yüksək qiymətləndirən Prezident İlham Əliyev Azərbaycanın da Kosovo ilə əlaqədar Serbiyanın mövqeyini dəstəklədiyini bir daha vurğulayıb.

Görüşdə ölkələrimiz arasında nəqliyyat, investisiya qoyuluşu, energetika və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyevin Sabirabad rayonuna səfəri

Dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad rayonuna səfər edib. Dövlətimizin başçısı rayonda bir sıra infrastruktur və sosial təyinatlı obyektlərin açılışında iştirak edib.

Prezident İlham Əliyev əvvəlcə Sabirabad şəhərinin mərkəzi meydanında ulu öndər Heydər Əliyevin abidəsinə ziyarət edərək önünə gül dəstəsi qoyub.

Sonra Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun açılışında iştirak edən dövlətimizin başçısına yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, 22 min nəfərin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən bu yol ən müasir səviyyədə inşa edilib. Uzunluğu 46 kilometr olan yolun inşası zamanı 36 su keçidi tikilib, yol kənarlarında 900-ə yaxın yol nişanı və signal dirəyi, 12 dayanacaq quraşdırılıb.

Azərbaycan Prezidenti yolun rəmzi açılışını bildirən lenti kəsib.

Daha sonra Prezident İlham Əliyev Sabirabad şəhərində əsaslı şəkildə yenidən qurulan mədəniyyət evində yaradılan şəraitə tanış olub. Qeyd edilib ki, ikimərtəbəli bina ən yüksək səviyyədə, həm də müasir üslubda təmir edilib. Mədəniyyət evinin 377 yerlik akt zalında Sabirabadın mədəni həyatında baş verən hadisələri qeyd etmək, həm-



çinin respublika və rayon əhəmiyyətli müxtəlif tədbirləri keçirmək üçün hərtərəfli şərait yaradılıb. Burada zəngin kitab fondu, oxu zalı və 20 yerlik konfrans zalı var.

Sabirabada səfəri çərçivəsində dövlətimizin başçısı Heydər Əliyev Fondunun təşəbbüsü ilə şəhərdə inşa olunan uşaq bağçasının açılışında da iştirak edib.

Məlumat verilib ki, 100 yerlik uşaq bağçasında balacaların təlim-təربiyəsi və gələcəyin sağlamlıq vətəndaşını kimi yetişmələri üçün hərtərəfli şərait yaradılıb. Bağçada 3 yaşdan 6 yaşadək 80 uşaq 4 qrupda təlim-təربiyə alacaq.

Burada uşaqların intellektual, fiziki və aqlı inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması diqqət mərkəzində saxlanılır.

Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Sabirabad şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib. Dövlətimizin başçısına məlumat verilib ki, 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad şəhəri, Qalaqayın, Suqovuşan, Kürkənd, Əsədli, Bulaqlı, Balakənd kəndlərində 50 min nəfərdən artıq insanın su təchizatının yaxşılaşmasına hesablanan bu layihə çərçivəsində Kür

sutəmizləyici qurğularından 62 kilometr uzunluğunda magistral su kəməri tikilib. Layihənin davamı olaraq Sabirabad şəhərində 135 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi inşa olunacaq, çirkab sutəmizləyici qurğuları tikiləcək.

Prezident İlham Əliyev Sabirabad rayon ictimaiyyətinin nümayəndələri ilə də görüşüb.

Dövlətimizin başçısı ölkə üçün indiyədək əsas problemlərdən biri olan içməli su məsələsinin həlli ilə bağlı genişmiqyaslı işlər gördüyünü deyib. Bildirib ki, Sabirabadda icrası başa çatmış içməli su la-

yihəsi görülən işlərin davamlı olduğunu təsdiqləyib. Prezident İlham Əliyev Sabirabad və Saatlı şəhərlərinin və bu rayonların 40 kəndinin keyfiyyətli içməli su ilə təchizatını təmin edən layihənin başa çatmasını münasibətilə sakinləri təbrik edib. Ölkədə sosial məsələlərin əsas prioritet olduğunu deyən Prezident bu sahədə Sabirabadda görülən işlərdən razılığını ifadə edərək bildirib ki, dövlət bütün sosial layihələrin həyata keçirilməsinə bundan sonra da dəstək verəcək.

Sonra dövlətimizin başçısı suyun verilməsini təmin edən qurğunu işə salıb.

Qarşılıqlı münasibətlər yüksək səviyyədədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Polşa Respublikası Baş nazirinin müavini, iqtisadiyyat naziri, Azərbaycan-Polşa iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Polşa tərəfindən həmsədri Yanuș Pexoçinski-nin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan ilə Polşa arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimizin ticarət dövriyyəsinin artdığını da məmnunluqla qeyd edib. Dövlətimizin başçısı ölkələrimizin iqtisadi, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlığının genişləndirilməsi üçün də böyük potensial olduğunu deyib. Prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin inkişafının regional əməkdaşlıq baxımından önəmini qeyd edib. Dövlətimizin başçısı Azərbaycan Respublikası və Polşa Respublikası ara-

sında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının uğurlu olacağına əminliyini bildirib.

Azərbaycanda gedən böyük inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını deyən Yanuș Pexoçinski əldə olunan uğurlar münasibətilə dövlətimizin başçısını təbrik edib. O, Polşa Respublikasının Prezidenti Bronisław Komorovskinin və Polşanın Baş naziri xanım Eva Kopaçının salamlarını dövlətimizin başçısına çatdırıb. Ölkələrimiz arasında qarşılıqlı iqtisadi münasibətlərə toxunan Yanuș Pexoçinski Azərbaycanı özünü Polşa iş adamlarından ibarət böyük nümayəndə heyəti ilə səfər etdiyini vurğulayıb və ölkəmizin əməkdaşlıq üçün cəlbədicisi olduğunu məmnunluqla qeyd edib. Yanuș Pexoçinski Azərbaycanda qeyri-neft sektorunda əldə edilən uğurların da ölkəsində maraqla izləndiyini deyib.

“ASAN xidmət” Azərbaycanın brendidir

Prezident İlham Əliyev ASAN Könüllülərinin I Ümumrespublika Forumunun açılış mərasimində iştirak edib

Dekabrın 16-da Sabirabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan forumun məqsədi ölkəmizdə son illərdə könüllülük fəaliyyətinin həyata keçirilməsi istiqamətində dövlət qayğısının nümayiş etdirilməsi, “ASAN xidmət” mərkəzlərində çalışan könüllülər üçün tətbiq olunan yeniliklərin müzakirəsi, “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin gələcək fəaliyyəti üçün rəy və təkliflərin formalaşdırılması olub. İlk “ASAN xidmət” mərkəzi üçün könüllü elanı 2012-ci ildə olub və bununla bağlı ümumilikdə 11 mindən çox müraciət qeyd olub. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzlərində indiyədək 3061 könüllü əməkdaş fəaliyyət göstərib. Hazırda “ASAN xidmət” mərkəzlərində 489 könüllü əməkdaş çalışır. İn-



diyədək 300-dən çox könüllü gənc “ASAN xidmət” mərkəzlərində və digər dövlət orqanlarında işə qəbul edilib.

Dövlətimizin başçısı İlham Əliyev mərasimdə nitq söyləyib: “ASAN xidmət” iki ilə yaxındır ki, yaradılıb. İki il ərzində böyük və uğurlu yol keçibdir. Bu müddət ərzində 3 milyon 500 min müraciət

olmuşdur, 3 milyona yaxın vətəndaşa müxtəlif sənədlər verilməmişdir. Yəni, bu, ictimai xidmətlər sahəsində ciddi dönüş olmuşdur və deyə bilərik ki, təkə Azərbaycanında deyil, dünya miqyasında “ASAN xidmət” kimi nadir müəssisə, nadir təsisat yoxdur. Azərbaycan bu sahədə də liderlik keyfiyyətlərini

göstərmişdir və biz intellektual məhsulun yaradılmasına nail ola bilmişik. Bu müddət ərzində artıq 7 “ASAN xidmət” mərkəzi tikilmişdir, 4-ü Bakıda, 1-i Sumqayıtda, 1-i Gəncədə, dünən axşam isə Sabirabadda yeddinci mərkəz fəaliyyətə başlamışdır.

Eyni zamanda, siz bunu yaxşı bilirsiniz ki, vətəndaşla-

ra səyyar xidmət də göstərilir və bu məqsədlə ilk dövrdə 2, indi isə 10 avtobus götürülüb və ən müasir avadanlıqla təchiz edililibdir. Artıq bu, bizə imkan verəcək ki, ölkəmizin müxtəlif bölgələrində daimi, fasiləsiz xidmət göstərsək. Nəzərə alsaq ki, hazırda digər bölgələrdə mərkəzlər tikilir, – Bərdədə artıq tikintisi başa çatmaq üzrədir, Masallıda, Qəbələdə, gələcəkdə isə 3 yeni mərkəz istifadəyə verilməkdir, – bu da insanların rahatlığı üçün əlavə imkanlar yaradacaqdır.

Dediyim kimi, qısa müddət ərzində həm xidmətin maddi-texniki bazası formalaşdırılıb və bu gün ən yüksək səviyyədədir. Eyni zamanda, xidmətdə kreativ, yəni, yarıdıcı meyillər də özünü göstərir və hər dəfə yeni mərkəzin açılışında olarkən mən yenilikləri görürəm. Mən bu yeddi mərkəzin hər birinin açılışında şəxsən iştirak etmişəm.

Arzi səh. 2-də

<p>• AÇILIŞ 3</p> <p>113 yaşlı müasir mədəniyyət evi</p>	<p>• GÖRÜŞ 4</p> <p>Xalq yazıçısı Çingiz Abdullayevlə binəqədili gənclərin görüşü</p>	<p>• BƏLƏDİYYƏ SEÇKİLƏRİ 6</p> <p>İlk dəfə səs verəcək gənclərlə namizədlərin görüşü</p>	<p>• ADƏT-ƏNƏNƏ 7</p> <p>Müqəddəs kitabımızda israfçılıq haram sayılır</p>
---	--	---	---

